

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV, BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVƏ VƏ QIZLARI LEYLA ƏLİYEVƏ DEKABRIN 2-DƏ ŞƏKİ RAYONUNA SƏFƏR EDİBLƏR



Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıl-ı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində "Green Factory" Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qız-

ları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi-qəbiristanlıq kompleksində aparılmış bərpa işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qorluğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV DEKABRIN 2-DƏ OĞUZ RAYONUNA SƏFƏR EDİB



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşagıl çayı üzərində "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda "Aqroinkşaf 2017" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda "Şəki-Oğuz" Aqroparkının qoz məhsulunun qəzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.

Milli Məclis: Fransanın insanlıq əleyhinə cinayətləri bəşər tarixinin qara səhifələridir

"Azərbaycanı Ermənistanla qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə

də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir". Bu fikirlər Azərbaycan Milli Məclisinin Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı 2022-ci il 1 dekabr tarixli açıqlamasında yer alıb. "Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə



məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir", - deyər açıqlamada bildirilib. Qeyd olunub ki, qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal

dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir.

Fransa Milli Assambleyası Azərbaycana qarşı qətnamə qəbul edib

Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə bədnam qətnamə layihəsini müzakirəyə çıxarıb. 1 maddədən ibarət qətnamədə layihə müəllifləri "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ-la birgə fəaliyyət göstərməyə" çağırıblar. Paralel olaraq Fransa hökumə-

tindən "Azərbaycan və Ermənistan arasında münasibətləri normalaşdırmaq məqsədi ilə Aİ səviyyəsində vahid mövqe nümayiş etdirilməsi üçün səyləri artırmaq" tələb olunur. "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsinin zəruri olduğu" vurğulanır. Cəzasızlığa qarşı mübarizə



üçün Ermənistanın Beynəlxalq cinayət məhkəməsinə müraciət etməsi təklif olunur. Fransa hökumətindən "Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün səyləri artırmaq" tələb olunur. Layihə müəllifləri Fransa hökumətini "Ermənistanla humanitar yardımını artırmağa", həmçinin "erməni

dini və mədəni mirasın qorunması üçün bütün vasitələrdən istifadə etməyə" çağırıblar. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib. Qeyd edək ki, bir müddət əvvəl Fransa Senatı da eyni addımı ataraq, Azərbaycana qarşı bədnam qətnamə layihəsi qəbul edib.

Ermənistan Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam edir



“Ermənistan Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam edir. Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkarlanıb. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub”.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhan Bayramov ATƏT-in Polşanın Lodz şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı bildirib. Nazir deyib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşələr bu əraziyə gələrək, həmin mina sahəsinə baxış keçiriblər.

“Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə gətirilib. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan açıq-aşkar sui-istifadədir”, - deyə C.Bayramov vurğulayıb.

Azərbaycan Türkiyəyə 19,5 milyard dollar investisiya yatırır

“Dünyada baş verən proseslərə rəğmən, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, ticarət-iqtisadi əlaqələrdə də dinamik inkişaf müşahidə edilir. Belə ki, iki ölkə arasındakı xarici ticarətin həcmi 2016-cı ildəki 2,3 milyard ABŞ dollarından 2021-ci ildə iki dəfə artaraq təqribən 5 milyard ABŞ dollarına bərabər olub”.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bu rəqəm artıq 4,2 milyard ABŞ dollarına çatıb. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard



dollar təşkil edir. Hazırda Türkiyədə 2 minə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir.

Orta Dəhliz gələcəkdə “yaşıl dəhliz”ə çevrilməlidir



“Yaşıl liman” konsepsiyası növbəti 10 ildə öz əhəmiyyətini daha aydın göstərəcək”. Bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Orta Dəhlizin gələcəkdə “yaşıl dəhliz” olması üçün fəaliyyət göstərməyin vacibliyini diqqətə çatdıran baş direktor bildirib ki, Çin və Avropa ölkələri gələcəkdə “yaşıl dəhliz”lərə daha çox üstünlük verəcək. “Bu sahədə strategiyayı tətbiq edərsək, Orta Dəhliz 10 ildə əsas dəhlizə çevriləcək”, - deyə T.Ziyadov əlavə edib.

KOB-ların qeyri-neft ixracında payı ötən il 59,8 faizə çatıb

Azərbaycanda bizneslərin mütləq əksəriyyətini (99,6 faiz) mikro, kiçik və orta sahibkarlıq təşkil edir. 2021-ci ilin nəticələrinə əsasən, qeyri-neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5 faiz olub.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cəbbarov deyib.

Nazir bildirib ki, KOB-ların qeyri-neft ixracında payı 2020-ci ildəki 31,8 faizdən ötən ildə 59,8 faizə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard ABŞ dollarına yaxın olub və ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32 faizdən çox hissəsini, qeyri-neft ÜDM-inin isə 56,5 faizini təşkil edib.



Dövlət ərzaq ehtiyatlarının istifadə ediləcəyi məqsədlər müəyyənləşdirilir

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir. Dövlət ərzaq ehtiyatları qanunla müəyyən edilmiş hallarda ölkənin qida məhsullarına olan ehtiyacını ödəmək, iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək, ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək üçün sərf olunur.

Bu barədə fikirlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar komitələrinin dekabrın 1-də keçirilən iclasının gündəliyinə daxil edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb. Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi (qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək) ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

"İşğaldan azad edilmiş ərazilərlə bağlı yeni proqramın həyata keçirilməsini planlaşdırırıq"

“Gələn il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verəcəyi kreditlər bu illə müqayisədə az olmaya-caq”. Bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib. “Fond iş adamlarının uzunmüddətli, daha aşağı faizli maliyyəyə çıxışını təmin etmək üçün əsas operatorudur. Əsas strategiyamız regionlarda kiçik və orta bizneslərin inkişafına dəstək göstərməkdir. Növbəti il üçün də biznes qurumlarında sosial və korporativ idarəetmə standartlarının tətbiqini təşviq etmək məqsədilə meyarlarımız müəyyən ediləcək.

İlin yekunlarını başa vurduqdan sonra proqnozlar tərtib edəcəyik və hesablamalar əsasında gələn il üçün kreditlərin nə qədər olacağını biləcəyik. Planımız odur ki, sahibkarlara ən azı bu ilki hədəflərdən daha çox vəsait ayrılınsın. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, xidmət sektoru, turizm, səhiyyə, təhsil, logistika mərkəzlərinin, taxıl anbarlarının, soyuducu anbarların yaradılması və digər istiqamətlərdə layihələrin dəstəklənməsini davam etdirəcəyik. Əsas hədəf kapital tutumlu layihələrin maliyyələşdirilməsidir. Fond olaraq daha ucuz, orta və uzun müd-

dətli layihələrin maliyyələşdirilməsini prioritet hesab edirik”, - o qeyd edib. O.Xaliyev Fondun işğaldan azad edilmiş ərazilərlə bağlı planlarını da açıqlayıb: “Həmin biznes subyektlərinə maliyyə dəstəyinin göstərilməsi layihəsi var. Hazırda bununla bağlı normativ hüquqi baza üzərində işlər aparılır. İlkən sənədlər hazırlanıb, bu sənədləri aidiyyəti qurumlara təqdim etmişik və hazırda həmin qurumlarla razılaşdırma mərhələsindəyik. Bu sənədlər təsdiq olunacağı təqdirdə işğaldan azad edilmiş ərazilərlə bağlı yeni proqramın həyata keçirilməsini planlaşdırırıq”.

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi təsdiqlənib



Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsi parlamentin dekabrın 2-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Qanun 5 fəsil, 15 maddədən ibarətdir. Qanunun hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Burada məqsəd əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək,

ÜDM-də məşğulluğun qeyri-neft sektorunda KOB-ların payının daha da artırılmasından ibarətdir. Qanunun əsas istiqamətləri KOB-lara yerində xidmət, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarından çıxışın asanlaşdırılmasıdır. Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfin-

dən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini aparılması. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.

Avropa Parlamentinin üzvlərinə Zəngəzur dəhlizi barədə məlumat verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa Parlamentində təşkil olunan “Avropa və Asiya arasında dayanıqlı nəqliyyat əlaqəsi üçün yeni baxışlar və imkanlar” mövzusunda dəyirmi masada iştirak edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, tədbirə Avropa Parlamentinin üzvləri, Avropa Komissiyasının, Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri, beyin mərkəzlərinin təmsilçiləri və Dünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya qatılıb.

Rəşad Nəbiyev dəyirmi masada çıxış edərək Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr və ölkəmizin iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri barədə Avropa Parlamentinin üzvlərinə məlumat verib. Bildirilib ki, son iki onillikdə Azərbaycan öz nəqliyyat in-



frastrukturuna milyardlarla dollar sərmayə qoyub: “Avtomobil və dəmir yolları çəkib, yeni beynəlxalq hava limanlarını istifadəyə verib, mülki dəmir və hava yük donanmasını gücləndirib. Həmçinin Bakı Beynəlxalq Dəniz Limanını inkişaf etdirib, Ələt Azad İqtisadi Zonasını yaradıb”.

Dünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya çıxış edərək Azərbaycanın Orta Dəhlizin inkişafı istiqamətində söyləyini müsbət qiymətləndirib. Baş katib Orta Dəhliz boyunca sərhəd prosedurlarının rəqəmsallaşdırılması və uyğunlaşdırılmasının zəruriliyini diqqətə çatdırıb.

3-7 dekabr 2022-ci il

AZƏRBAYCAN İQTİSADÇILAR İTTİFAQI ŞUŞANIN 270 İLLİYİNƏ HƏSR ETDİYİ KİTABINI İCTİMAİYYƏTƏ TƏQDİM ETDİ

Noyabrın 30-da Şuşa 1 saylı tam orta məktəbdə "Azərbaycan İqtisadçılar İttifaqı" İctimai Birliyinin çapdan çıxmış "Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər" adlı kitabı ictimaiyyətə təqdim olunmuşdur.

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili" çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan "Azərbaycan İqtisadçılar İttifaqı" İctimai Birliyi tərəfindən "Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri" adlı layihə çərçivəsində hazırlanmışdır.



mat mərasimində akademik Ziyad Səmədzadə bildirmişdir. O qeyd etmişdir ki, hazırladığımız bu layihədə ilk dəfə olaraq Şuşada əhalinin 1828-ci ildən (Türkmənçay müqaviləsindən) sonrakı dövrdə demoqrafik inkişafı, milli tərkibi, sayının dinamikası, təbii və mexaniki artım meyilləri, onların səbəbləri araşdırılmış, bu bölgənin sakinlərinin Sovet dövründə, eləcə də sonrakı illərdə məruz qaldığı etnik təmizləmə siyasəti nəticəsində məcburi azalması, eləcə də ermənilərin əhalinin siyahıyaalınması proseslərini saxtalaşdıraraq və erməni əhalisinin sayını şişirdərək çox göstərməsi aşkara çıxarılaraq, oxuculara təqdim



Tədbiri giriş sözü ilə Şuşa rayonunun icra başçısının müavini **Vüsalə Fətəliyeva** açaraq, iştirakçıları salamlamışdır. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və doğma Qarabağımız uğrunda canlarını qurban vermiş şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir. Təqdimat mərasimində Müşahidə Şurasının üzvü **İlqar Orucov** çıxış edərək "Şuşa-270" layihəsinin vacibliyini vurğulamış, "Böyük Qayıdış" Birinci Dövlət Programının təsdiq edilməsi ilə əlaqədar QHT-nin qarşıda duran vəzifələrindən danışmışdır. Layihə və kitab haqqında geniş məlumat verən layihə rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent **Aytən Səmədzadə** Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə "Şuşa ili" çərçivəsində "Şuşa-270" layihəsi üzrə "Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri" istiqamətini Ali-yə etimad göstərərək həvalə etməsinə, eləcə də Şuşa İcra Hakimiyyətinin başçısı hörmətli Bayram müəllimə, müavini Vüsalə xanıma, Şuşa 1 saylı məktəbin direktoru Gülnar xanıma "Şuşa-270" layihəsi ilə bağlı tədbirin bu məktəbdə keçirilməsinə verdiyi

dəstəyə görə dərin minnətdarlığını bildirmişdir. O demişdir: "Zəngin və mürəkkəb inkişaf yolu keçmiş, Azərbaycanın, eləcə də Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa haqqında tədqiqat aparmaq bizim üçün böyük şərəf və məsuliyyət deməkdir. Bu layihə üzərində çalışarkən çoxsaylı arxiv materiallarına, tarixi mənbələrə müraciət etdik və bir daha şahidi olduq ki, Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, burada elm və təhsilin inkişafı digər bölgələrimizə nisbətən alimlərimiz tərəfindən daha çox öyrənilmişdir. Lakin bununla belə, ilk dəfə olaraq məhz bu tədqiqat işində 19-cu əsrin əvvəllərindən başlayaraq Şuşa rayonunun demoqrafik inkişafı, əhalisinin sayı, dinamikası və etnik tərkibi haqqında daha geniş və ətraflı məlumatlar əldə edərək təqdim etmişik. Bu layihədə mədəniyyət paytaxtımız, musiqimizin beşiyi olan Şuşada sənətkarlığın müxtəlif növlərinin, xüsusilə xalçaçılığın inkişafı, onun əhalinin məşguliyyəti baxımından ən mühüm sənət sahələrindən biri olduğu göstərilmiş, Şuşanın qədim kənd təsərrüfatı ənənələri barədə maraqlı faktlar öz əksini tapmışdır. Araşdırmalar bir daha sübut edir ki, Şuşada ekoloji təmiz məhsul istehsalı üçün böyük potensial var, tarixən bu ərazilərin əlverişli iqlimi, münbit torpağı yetişdirilən məhsulların ekoloji cəhətdən təmiz

olmasını şərtləndirir. Bu tədqiqat işində işğaldan azad olunan Şuşada əhalinin dayanıqlı məskunlaşması, davamlı fəallığının təmin olunması üçün maraqlı fikirlər və təkliflər də yer almışdır. Tədqiqat işində bir daha vurğulanır ki, Şuşanın təbii resurs və sərvətləri turizmin və sahibkarlığın inkişaf imkanlarını genişləndirir, onlardan səmərəli istifadə etməklə şəhər əhalisinin keyfiyyətli həyat şəraitini təmin etmək mümkündür. Əminik ki, dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Programı"nda nəzərdə tutulduğu kimi, bu gün Şuşada müasir tələblərə cavab verən sosial və istehsal infrastrukturlarının yaradılması, istehsal və xidmət sahələrinin inkişafı əhalinin öz doğma yurdlarına qayıtmasına müsbət təsir göstərəcək, Böyük Qayıdış təmin edəcək". Çıxışının sonunda **A.Səmədzadə** "Şuşa -270" layihəsi əsasında dərc olunmuş bu tədqiqat işinin Şuşanın tarixən formalaşmış milli-siyasi tərkibinin, sosial-iqtisadi və demoqrafik göstəricilərinin öyrənilməsi, əhalinin məşğulluq problemlərinin araşdırılması baxımından zəngin məlumatlar toplusu, həmçinin ölkəmizin bir çox, eləcə də qocaman Şuşa məktəbinin zəngin kitabxanasında ən çox oxunan

və istinad ediləcək dəyərli mənbələrdən biri olacağına əminliyini vurğulamışdır.

"ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ İSƏ, ÜMUMİYYƏTLƏ, AZƏRBAYCAN YOXDUR"

deyən ulu öndərimizin vəsiyyətini onun siyasi varisi, Azərbaycan xalqının xilaskar oğlu İlham Əliyev yerinə yetirə bildi. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir. Şuşanı xalqımıza qaytaran Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı ilə Qarabağın tacı yenidən qurulacaq, başa çatacaq bərpa işlərindən sonra yenilənən Şuşa milli mədəniyyətimizin paytaxtı kimi əvvəlki şöhrətini bərpa edəcək. İşğal dövründə düşmənin boyun əyməyən Şuşa regionun və dünyanın ən möhtəşəm mədəni-ictimai mərkəzlərindən birinə çevriləcək. Bu fikirləri AR QHT-yə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə "Şuşa ili" çərçivəsində "Şuşa-270" layihəsi üzrə "Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər" adlı kitabın təqdi-

olunmuşdur. "Onu da xüsusi vurğulamaq istərdim ki, 19-cu əsrin əvvəllərində Qarabağ bölgəsində yaşayan azərbaycanlılar və ermənilərin sayı arasında böyük fərq var idi. Çarizmin köçürmə siyasəti nəticəsində qeyri-müsləmanların və eləcə də ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi prosesi daha da fəallaşdı. Belə ki, rusların 1823-cü ildə apardıqları siyahıyaalma dəftərində Qarabağın toplam 642 kəndinin 487-sinin azərbaycanlılara, 155-inin isə ermənilərə aid olduğu göstərilirdi. Halbuki XVIII əsrin ortalarında erməni kəndlərinin sayı dafələrlə az olmuşdu", - deyər Z.Səmədzadə bildirmişdir. Onun sözlərinə görə, getdikcə Qarabağ əhalisinin milli tərkibində dəyişikliklər baş verirdi. Türkmənçay müqaviləsi bağlandıqdan sonra 1828-1830-cu illərdə Zaqafqaziya 40 min İran və 84 min türk ermənisi köçürülərək, Yelizavetpol və İrəvan quberniyalarının məhsuldar torpaqlarında yerləşdirildilər, onlara 200 min desyatin torpaq verildi. Açıq-aşkar görünürdü ki, Qarabağda ermənilərin sayının azərbaycanlılara nisbətən daha çox artması əsasən miqrasiya hesabına təmin edilir. Azərbaycanlı-

ların sayının Qarabağda, onun paytaxtı Şuşada azalmasının digər səbəbi isə onların çarizm orqanları tərəfindən sıxışdırılması və bunun nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalmaları olmuşdu. XIX əsrin axırları üçün Qarabağın əhalisi əhəmiyyətli dərəcədə artır. Bu fikri Rusiya imperiyası əhalisinin birinci ümumi siyahıyaalınması materialları təsdiq edir. Çar Rusiyasının Cənubi Qafqazı, xüsusilə də Azərbaycanı erməniləşdirmək siyasətinə baxmayaraq, XIX əsrin əvvəllərindəki kimi, axırlarında da, yəni 1897-ci ildə Qarabağ əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil ediblər. XIX əsrdə Şuşa şəhərinin əhalisinin dinamikasındakı ar-

yan ermənilərin bir hissəsinin Ermənistanı miqrasiya etməsi obyektiv təsir göstərirdi. Daha sonra akademik Ziyad Səmədzadə qeyd etmişdir ki, biz 70-ci illərin statistikasına ona görə üstünlük veririk ki, erməni millətçiləri Azərbaycan hökuməti tərəfindən əsasən bu illərdə onlara təzyiqlərin artırıldığını iddia edirlər. Vilayətin sosial-iqtisadi inkişafını xarakterizə edən materialların təhlili göstərir ki, DQMV-də yaşayan ermənilər məhz bu illərdə əvvəlki illərə nisbətən daha yüksək inkişaf mərhələsinə, yüksək həyat səviyyəsinə nail olmuşdular. 1988-ci il yanvarın 1-nə olan məlumata görə, DQMV əhalisinin sayı 182,4 min olmuşdur ki, onun da 23%-ni azərbaycanlılar təşkil etmişdir. Amma araşdır-

1970-80-ci illərdə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, vətənpərvərliyi, qətiyyəti nəticəsində Şuşanın inkişafında yeni mərhələ başlanmışdır. Daha sonra Ziyad Səmədzadə kitabda verilən digər məslələlər: əhalinin məşgulluğu, kənd təsərrüfatının, kurort, turizm imkanlarının araşdırılması məslələlərinə toxunulduğunu bildirmiş, Qarabağın zəngin təbii resurslara, mineral sərvətlərə malik bölgə kimi böyük iqtisadi potensialının olduğunu vurğulamışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qeyd edilən istehsal və sosial infrastruktur layihələrinin yaxın gələcəkdə reallaşacağını, vax-

elmi təhlili layihə müəlliflərinə obyektiv və hərtərəfli, əsaslandırılmış fikir söyləməyə bir daha imkan vermişdir. Şuşanın və ümumilikdə Qarabağın iqtisadi tarixi kəşməkəşli dövrlərin, faciəli hadisələrin təsirinə məruz qalmışdır. Ermənilər və onların havadarları həmin iqtisadi tarixi də saxtalaşdırmaq üçün davamlı olaraq çalışmışlar. Odur ki, kitabda Şuşanın sosial-iqtisadi inkişafı üzrə məlumatlara olduqca diqqətli münasibət göstərilmişdir. Şuşa və onun ətraf əraziləri, ümumilikdə Qarabağ nadir təbiətə və böyük təbii-iqlim potensialına malikdir. Bu ərazilərdə Azərbaycan xalqı böyük əkinçilik və quruculuq mədəniyyəti yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın və Qarabağın ye-

başda və Şuşada törətdiyi ekoloji terrorun, əzəli torpaqlarımızın zəngin təbii sərvətlərinin talanmasının ağır nəticələrini aradan qaldırmaq üçün on illər lazım olacaqdır. Qəbilə təfəkkürlü erməni vandalları işğal dövründə Şuşaya və onun təbiətinə, aqrar potensialına ciddi ziyan vurmuşlar. Layihənin işlənməsi zamanı bu məslələlər hərtərəfli araşdırılmışdır. Şuşa şəhərinin bünövrəsi qoyulduqdan sonra keçən dövr mərhələlər üzrə öyrənilmişdir. Qarabağ xanlıqı dövründə Şuşanın şəhər kimi təşəkkülü və inkişafı, burada iqtisadi və işgüzar fəallığın dinamikası təhlil edilmişdir. Şəhərdə sənətkarlığın müxtəlif növlərinin inkişafı barədə çoxsaylı mənbələrdən əldə edilmiş məlumatlar müqayisəli qiymətləndi-

vəkilləri - Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, professor Cəmilə Namazova, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Şuşa-270. Şuşanın demoqrafik inkişafı: dünən, bu gün və perspektivlər» kitabını yüksək qiymətləndirərək, bir daha bildirdilər ki, araşdırmaların nəticələri Qarabağ bölgəsində əhalinin sayı, milli tərkibi, miqrasiyasının öyrənilməsi ilə əlaqədar çox vacibdir, eləcə də bu tədqiqat işində verilmiş təklif və tövsiyələr bölgənin gələcək sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb edir. Birmənalı şəkildə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışla



tım meyillərini vurğulayan akademik Ziyad Səmədzadə bildirmişdir ki, bu dövrlərdə baş verən aclıq, yoxsulluq, I, II dünya müharibələri, erməni faşizminin 30 il ərzində torpaqlarımızı işğal altında saxlaması və azərbaycanlıların erməni soyqırımına məruz qalmasına baxmayaraq, Azərbaycan əhalisi təxminən 5,6 dəfə artmışdır. Sovet hakimiyyətinin ilk illərindən 1940-cı illərədək vilayət əhalisinin artımında müsbət dinamika özünü göstərirdi. 1939-1959-cu illərdə vilayətin əhalisinin sayının dinamikasına Böyük Vətən müharibəsindən sonra Ermənistan SSRİ-nin sürətli inkişafı, Sovetlər Birliyinin birmənalı şəkildə Azərbaycana nisbətən Ermənistanı daha çox diqqət yetirməsi, bu respublikada sənayeləşmə siyasətinin sürətlə həyata keçirilməsi, Azərbaycanda yaşa-

malar sübut edir ki, bu rəqəm də ermənilər tərəfindən saxtalaşdırılmışdır. 182,4 min rəqəmi reallığı əks etdirmir. Akademik, eyni zamanda kitabda bununla bağlı faktlara toxunduğunu vurğulamış, XX əsrin 90-cı illərinin əvvəllərində ermənilərin illərlə apardığı etnik təmizləmə siyasətinin başa çatdığını bildirmişdir: “Son 200 ildən artıq bir dövrdə erməni millətçiləri azərbaycanlıları öz doğma, əzəli torpaqlarından təmizləmək üçün çox çirkin siyasət yeritmişlər. Bu cür siyasətin nəticəsidir ki, hələ 1979-cu ildə Yerevanda əhalinin cəmi sayının 0,2%-i azərbaycanlılardan ibarət idi. Bu rəqəm 1897-ci ildə 42,8% olmuşdur.” Erməni millətçiləri ona nail oldular ki, vilayətin əhalisinin tərkibində ermənilərin sayını süni surətdə artırdılar. Layihənin eksperti Z.Səmədzadə xüsusilə vurğulamışdır ki,

tələ öz doğma torpaqlarını tərk etmiş əhalinin tezliklə bu yerlərdə dayanıqlı məskunlaşacağını böyük əminliklə qeyd etmişdir. Daha sonra layihənin eksperti, iqtisad elmləri doktoru, professor Rəşul Balayev öz çıxışında bildirmişdir: “Sizə təqdim olunan kitab 2022-ci ilin hörmətli cənab prezident tərəfindən “Şuşa ili” elan edilməsi ilə əlaqədar görülmə işləri silsiləsindəndir. Şuşa şəhərinin 270 il ərzində demografik və sosial-iqtisadi inkişaf tarixinin dərinəndə araşdırılması sayəsində, ilk növbədə ermənilərin əsrlər boyunca əsassız iddiaları bir daha ifşa edilmişdir. Şuşanın əhalisinin milli tərkibini dəyişmək üçün kənar qüvvələr tərəfindən atılan addımların səbəbi və acı nəticələrinə obyektiv münasibət bildirilmişdir. Ermənilərin Şuşaya sonradan gədiklərini əks etdirən zəngin tarixi faktların toplanması və obyektiv

nidən qurulması üçün başlanan bütün işlərdə bu məqamı həmişə önə çəkir. Qədim əkinçilik ənənələri olan Qarabağda Şuşanın ətraf ərazilərinin xüsusi yeri var. Sizə təqdim olunan layihədə həmin ənənələr dərinəndə araşdırılmışdır. Onların müasir dövrün tələblərinə uyğun bərpası və inkişaf imkanları hərtərəfli öyrənilmişdir. İnsanların təzə və keyfiyyətli arzaq məhsulları ilə təminatında yerli istehsalın payının artırılması yolları göstərilmişdir. Kənd təsərrüfatının dünəni, bu günü və perspektivlərini tədqiq edən layihə iştirakçılarının Şuşanın aqrar potensialının bərpası istiqamətində təklifləri elmi cəhətdən əsaslandırılmışdır. Şuşa şəhərinin salınmasından sonra keçən 270 il ərzində xalqımız həmişə bu yerlərin nadir təbiətinə qarşı həssas və qayğıkeş münasibət bəsləmişdir. Erməni işğalçıların Qara-

rilmişdir. 1920-1960-cı illər üzrə statistik və digər məlumatlar əsasında keçmiş Sovet dövründə Şuşanın iqtisadiyyatında baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri təhlil edilmişdir. Ermənilərin tarixi saxtalaşdırmaq adətləri Şuşa şəhərinin azərbaycanlılara məxsus olması faktını saxtalaşdırma bilməmişdir. Böyük zəfərdən sonra keçən iki ildə Şuşanın və Qarabağın bərpa edildiyi dövrdə gedən böyük quruculuq işləri də kitabda öz əksini tapmışdır. Bir sözlə, elmi araşdırmalar göstərir ki, tarixin bütün dövrlərində Şuşa Azərbaycan təfəkkürünün məhsulu olmuşdur.” Təqdimat mərasimində millət vəkili, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev, Milli Məclisin üzvləri - Arzu Nağıyev, Novruz Aslan, Aydın Hüseynov və tarix elmləri doktoru, professor İradə Hüseynova, millət

bağlı I Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələr tez bir zamanda reallaşaraq, məskunlaşacaq əhalinin sosial-iqtisadi rifahının təmin edilməsinə imkan verəcək. Millət vəkilləri və alimlər, həmçinin nəşrin gələcək nəşirlər üçün çox dəyərli tarixi mənbə olacağını da vurğulamışlar. Qeyd edilib ki, Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə kitabın rus və ingilis dillərinə tərcüməsi məqsəduyğun hesab edilir. Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. Bədii hissədə Xalq artisti Ayyun Səmədzadənin vətənpərvərlik ruhunda yazılmış mahnıları ifa edilməsi, tədbir iştirakçılarını sanki doğma Qarabağımıza apararaq, bir daha düşmənin üzərində böyük qələbəmizi yaşıatmışdır.

3-7 dekabr 2022-ci il

Весь свой жизненный путь он посвятил служению Беларуси...



На днях в Беларуси простились с главой МИД Владимиром Макем. Подлинный патриот, сильный дипломат, выдающийся государственный деятель, искренне переживавший и неустанно

работавший на благополучие и будущее своей страны. Он был одним из самых сильных политиков страны и старался соблюдать баланс в отношениях с Москвой и Евросоюзом. Владимир Владимирович Макей — белорусский политик, дипломат, глава Министерства иностранных дел (МИД) Белоруссии с 2012 года. Макей родился 5 августа 1958 года в деревне Некрашевичи Белорусской ССР. В 1980 году окончил Минский государственный педагогический институт иностранных языков, затем служил в армии, имеет звание полковника. В 1993 году Владимир Макей окончил Дипломатическую академию МИД Австрии. После выпуска из академии стал дипломатом, работал на секретарских

должностях в управлении информации и гуманитарного сотрудничества, в отделе анализа и прогнозирования и в секретариате МИД Белоруссии. В 1980-1993 годах служил в Вооруженных Силах СССР, Беларуси. Был полковником запаса. В 1993-1995 годах - третий секретарь управления информации и гуманитарного сотрудничества, второй секретарь отдела анализа и прогнозирования, второй секретарь секретариата министра МИД Беларуси. В 1995-1996 годах - заместитель начальника службы государственного протокола МИД. В 1996-1999 годах - представитель Республики Беларусь при Совете Европы, советник посольства Беларуси во Франции. В 1999-2000 годах - начальник управления общеевропейского

сотрудничества МИД Беларуси. В 2000-2008 годах - помощник Президента Беларуси. В 2008-2012 годах - глава Администрации Президента Беларуси. С 22 августа 2012 года Владимир Макей занимал пост министра иностранных дел Беларуси. Имел дипломатический ранг Чрезвычайного и Полномочного посла. Еще до начала специальной военной операции Макей обвинял НАТО в использовании Украины в качестве плацдарма против России. В сентябре 2022 года он раскритиковал ООН за потерю беспристрастности и нейтралитета. По мнению белорусского дипломата, ООН «стала жертвой однополярного момента в современной мировой истории». 26 ноября 2022 года Владимир Макей скоропостижно умер.

Сегодня Азербайджан и Беларусь – стратегические партнеры. Уровень двусторонних отношений между нашими странами растет с каждым годом. Владимир Макей был ярким сторонником развития и углубления наших отношений. Он всегда поддерживал целостность территорий Азербайджана на международном уровне. Виктор Владимирович был ответственным сотрудником, честным, доброжелательным и порядочным человеком, - таким он нам запомнится навсегда. Выражаем глубокое соболезнование в связи с кончиной главы МИД Беларуси Владимира Макея.

Зияд Самедзаде,
Председатель Парламентской Рабочей Группы Азербайджан-Беларусь, академик

Антиазербайджанская резолюция подрывает остатки доверия к Франции

Принятая Национальным собранием Франции антиазербайджанская резолюция подрывает доверие к Парижу, сказала в среду Trend сенатор Франции Натали Гуле. Она была единственной среди 296

членов Сената, проголосовавшей ранее против этой резолюции. «Они слушают только одну сторону. Франция находится под влиянием армянского лобби», - сказала сенатор. Гуле отметила, что эта резолюция не

изменит того факта, что Карабах – это Азербайджан. «Данная резолюция только подорвет доверие к моей стране. Я не могу бороться со всеми в одиночку», — заключила она.

Бакинский порт играет особую роль в развитии Среднего коридора

Бакинский международный морской порт играет особую роль в развитии Транскаспийского международного транспортного маршрута (ТМТМ), или так называемого Среднего коридора. Об этом сказал посол ЕС в Азербайджане Петер Михалко в ходе церемонии открытия проекта «Поддержка совершенствования операционных возможностей Бакинского порта и реализация концепции «Зеленый порт».

Михалко подчеркнул важность сотрудничества ЕС с Азербайджаном в сфере транзита и логистики. "Уже сейчас мы видим значительное увеличение потока грузов по Среднему коридору и знаем, что этот рост продолжится в ближайшие годы", - сказал он. ЕС тесно сотрудничает с правительством Азербайджана и в частности министерством экономики для организации рабочей группы высокого уровня по экономическим

инвестициям, добавил Михалко. Евросоюз также намерен поддерживать инициативу Бакинского порта по переходу на "зеленые" технологии. По его словам, компании из стран ЕС могут поделиться с азербайджанскими компаниями своим опытом. "Сотрудничество уже существует и будет развиваться. Некоторые транспортные линии уже проходят через этот порт - как в ЕС, так и в обратном направлении", - сказал посол.

Азербайджанский фонд выделил льготный кредит для стимулирования местного производства

Фонд развития предпринимательства Азербайджана, одной из главных целей которого является стимулирование местного производства и бизнеса, предоставил льготный кредит компании "ATC Company". Об этом говорится в публикации министра экономики Азербайджана Микаила Джаббарова в Twitter. "В рамках мер поддержки местного производства Фонд развития предпринимательства



предоставил ООО "ATC Company" льготный кредит в размере 195 тысяч манатов для финансирования проектов по производству и переработке промышленной продукции", - говорится в публикации.

Азербайджан сможет увеличить свою долю на европейском газовом рынке Венгрия намерена наладить сотрудничество с Азербайджаном в области ВИЭ

Через несколько лет Азербайджан сможет увеличить свою долю на газовом рынке Европы с нынешних 2 процентов до примерно 10-15 процентов. Об этом сказал генеральный директор румынской консалтинговой компании SMARTLINK COMMUNICATIONS, глобальный аналитик, консультант и исследователь Раду Магдин. "Для ускорения доставки газа по Южному газовому коридору (ЮГК) в балканские страны и Восточную Европу требуется расширение трубопроводов и строительство интерконнекторов на территории этих стран для увеличения пропускной

способности. Для этого необходимо обеспечить дополнительные финансовые инструменты", - сказал он. Раду Магдин отметил, что страны Юго-Восточной Европы имеют особую экономическую, социальную и политическую уязвимость к перебоям в поставках российского газа. "ЮГК может внести больший вклад в снижение уязвимости этих стран", — добавил аналитик. Он отметил, что Азербайджан играет особую роль в реализации плана REPowerEU Евросоюза. "Этот план, принятый Еврокомиссией 18 мая 2022 года, направлен на сокращение зависимости от российского ископаемого топлива

на 40 процентов и диверсификацию энергоснабжения Европы. Ожидается, что в этом году Азербайджан поставит в Европу до 12 миллиардов кубометров газа. Расширение ЮГК позволит через несколько лет увеличить поставки в Европу примерно до 20 миллиарда кубометров в год. Это имеет важное значение для энергобезопасности региона. Строительство новых и расширение существующих транспортных трубопроводов в Европу остается основной задачей для увеличения поставок газа в этот регион. Таким образом, Европе и Азербайджану многое предстоит сделать в рамках энергетического сотрудничества", — сказал Магдин.



Как для Азербайджана, так и для Венгрии переход на использование возобновляемых источников энергии (ВИЭ) является приоритетом и важной задачей. Об этом в эксклюзивном интервью Trend сказал чрезвычайный и полномочный посол Венгрии в Азербайджане Тамаш Торма. "У нас уже есть динамично развивающееся двустороннее сотрудничество в области энергетики, и наша цель — расширить его и на возобновляемые источники энергии. С февраля 2020 года между нашими странами действует Рабочая группа по вопросам энергетики. Здесь мы сосредоточимся, среди прочего, на таких областях, как экологичные решения, энергоэффективность и управление водными ресурсами, где венгерские компании предлагают инновационные технологии и

ноу-хау, которыми мы готовы поделиться", — сказал посол. Торма отметил, что проекты реконструкции на освобожденных территориях Азербайджана также открывают большие возможности для сотрудничества в области ВИЭ. "Естественно, в свете сегодняшнего энергетического кризиса в Европе важность инвестиций в "зеленую" энергетику и энергоэффективность в Венгрии еще больше возросла. Среди других мер и планов министр иностранных дел и торговли Петер Сийярто недавно объявил, что Венгрия присоединится к проекту по поставке "зеленой" электроэнергии из Азербайджана в Грузию и Румынию", — сказал он.

“Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti” adlı monoqrafiya ictimaiyyətə təqdim olunub



Noyabrın 30-da Sumqayıt Dövlət Universitetində həmin universitetin professoru Şəfa Əliyevin “Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti” adlı monoqrafiyasının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, monoqrafiyanın elmi redaktoru, akademik Ziyad Səmədzadə, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, AMEA-nın müxbir üzvü, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, monoqrafiyanın rəyçisi Əli Nuriyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Ümidvar Əliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, monoqrafiyanın rəyçisi, professor Şirxan Salimov, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Qalib Hüseynov çıxış etmiş, monoqrafiya haqqında fikirlərini bildirmişlər. Təqdimat mərasimini Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlamış, kitab haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, monoqrafiyada Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti kompleks və sistemli şəkildə araşdırılmışdır. Bu məqsədlə kitabda Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının tarixi-iqtisadi aspektləri, şəhərin sənaye potensialının və infrast-



rukturunun yaradılması proseslərinin inkişaf xüsusiyyətləri təhlil edilmişdir. Çıxış edən alimlər monoqrafiya haqqında danışarkən qeyd etmişlər ki, nəşrdə Sumqayıtın sənaye mərkəzi kimi inkişafının sürətlənməsi dövrü, şəhərin sosial-iqtisadi inkişafında tənəzzül prosesləri, müstəqil Azərbaycanın inkişaf prosesində Sumqayıtın rolunun bərpa olunması məsələləri, həmçinin Sumqayıtın müasir şəhər və güclü sənaye mərkəzi kimi inkişafını şərtləndirən amillər nəzərdən keçirilmişdir. Həmçinin, Sumqayıt şəhərinin sənaye və elmi-texniki potensialının təhlili aparılmış, şəhərin sənaye potensialının modernizasiya prosesləri qiymətləndirilmişdir. Ekoloji aspektlərin Sumqayıt üçün böyük əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, şəhərin sosial-iqtisadi inkişaf mərhələlərində ekoloji problemlər araşdırılmış, ekoloji-iqtisadi sistemin vəziyyəti nəzərdən keçirilmiş və Sumqayıt bulvarının şəhərin ekoloji-iqtisadi sisteminin dünya standartları səviyyəsinə qaldırılmasında strateji əhəmiyyəti əsaslandırılmışdır.

Sumqayıtın sosial-iqtisadi inkişafının dünya səviyyəsinə qaldırılmasında İlham Əliyev modelinə baxılmış, ölkəmizin sosial-iqtisadi inkişafının strateji hədəflərinin reallaşdırılmasında bu şəhərin əhəmiyyəti əsaslandırılmışdır. Monoqrafiya elmi işçilər və mütəxəssislər, Sumqayıtın sosial-iqtisadi inkişaf prosesləri ilə maraqlanan tədqiqatçılar, geniş oxucu kütləsi və şəhərin qonaqları üçün nəzərdə tutulmuşdur. Monoqrafiyada verilmiş materiallardan, xüsusilə Sumqayıtın gələcək inkişafı ilə bağlı təklif və yanaşmalardan Sumqayıtın sosial-iqtisadi inkişafının dünya standartları səviyyəsinə qaldırılması istiqamətində strategiyaların, konsepsiya-

ların və dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər. Monoqrafiyanın I Fəslində Sumqayıt şəhərinin formalaşmasının tarixi-iqtisadi aspektləri (1949-cu ilədək olan dövr), şəhər və sənaye infrastrukturunun yaradılması proseslərinin inkişaf xüsusiyyətləri (1950-1969-cu illər), Sumqayıtın sənaye mərkəzi kimi inkişafının sürətlənməsi dövrü (1970-1985-ci illər), şəhərin sosial-iqtisadi inkişafında tənəzzül dövrü və onun qiymətləndirilməsi (1986-1993-cü illər), müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıtın rolunun bərpa edilməsi prosesləri (1994-2003-cü illər) və Sumqayıtın müasir şəhər və güclü sənaye mərkəzi kimi inkişafını şərtləndirən amillər (2004-2019-cu illər) araşdırılmışdır. II Fəsləddə Sumqayıt şəhərinin sənaye potensialının formalaşması proseslərinin təhlili, sənaye sahələrinin modernizasiya proseslərinin qiymətləndirilməsi, elmi-texniki potensial və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi məsələlərinə önəm verilmişdir. Monoqrafiyanın III Fəslində Sumqayı-



tın sosial-iqtisadi inkişaf mərhələlərinin ekoloji aspektləri, şəhərdə ekoloji-iqtisadi sistemin təkmilləşdirilməsi proseslərinin təhlili və qiymətləndirilməsi, Sumqayıt bulvarının şəhərin ekoloji-iqtisadi sisteminin dünya standartları səviyyəsinə qaldırılmasında strateji əhəmiyyəti tədqiq edilmişdir. Monoqrafiyanın IV Fəslində Sumqayıtın sənaye mərkəzi kimi inkişafının Heydər Əliyev – intibah dövrü, şəhərin sosial-iqtisadi inkişafına yeni münasibətin formalaşdırılmasında onun tarixi xidmətləri və müstəqilliyin bərpasından sonrakı dövrdə Sumqayıt sənaye mərkəzinin dirçəldilməsində qətiyyəti araşdırılmışdır. Monoqrafiyanın V Fəslində isə Sumqayıt sənaye mərkəzinin modernləşdirilməsində İlham Əliyevin tapşırıq və qərarlarının strateji rolu, şəhərin sosial-iqtisadi inkişafının dünya səviyyəsinə qaldırılmasında İlham Əliyev modeli, Azərbaycanın sosial-iqtisadi inkişafının strateji hədəflərinin reallaşdırılmasında Sumqayıt şəhərinin strateji əhəmiyyəti ciddi elmi arqumentlərlə əsaslandırılmışdır. Monoqrafiyanın sonunda tədqiqat proseslərində əldə edilmiş nəticələr və Sumqayıtın gələcək inkişafı ilə bağlı elmi-praktiki yanaşmalar maraqlı bir formada - “Sumqayıt 70: sosial-iqtisadi inkişaf - nəticələr və strateji hədəflər” başlığı altında 70 nəticə və 70 gələcəyə baxış formasında ümumiləşdirilmişdir. Monoqrafiyanın müəllifi Əliyev Şəfa Tiflis oğlu Sumqayıt Dövlət Universi-

tetinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının professorudur, iqtisad elmləri doktorudur, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü - Elmi katibidir. Bir çox beynəlxalq iqtisadi təşkilatların üzvüdür, genişmiqyaslı elmi fəaliyyətlə məşğuldur.

Dünyanın 50-dən çox ölkəsində konfrans və seminarlarda, simpoziumlarda, işgüzar səfərlərdə, o cümlədən ABŞ, Fransa, İsveç, Norveç, Macarıstan, Baltıqyanı dövlətlər, Çexiya, Hollandiya, Türkiyə, Polşa, Bolqarıstan, Slovakiya, Rusiya, Ukrayna, Belarus və s. ölkələrdə keçirilən tədbirlərdə çıxışlar və məruzələr etmişdir. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balıqyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişdir.

Beynəlxalq İqtisadçılar Assosiasiyasının (London-European Economic Association), “Yeni İqtisadi Assosiasiya”-nın (Новая Экономическая Ассоциация, Moskva) üzvüdür. 2018-ci ildən Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “Maliyyə iqtisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinin üzvüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir (noyabr 2022-ci il).

2019-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

300-dən çox elmi əsərlərin, o cümlədən, 3 monoqrafiyanın, 5 kitabın, iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibi olmuşdur. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bakıda Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin 18-ci illik Toplantısı keçirilib



Dekabrın 1-də Bakıda Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 18-ci illik Toplantısı keçirilib. INSME və bu təşkilata üzv olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilmiş tədbir “KOB-ların gücləndirilməsi: iqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda həsr olunub. İlk dəfədir ki, ölkəmizdə təşkil olunan toplantıda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların və INSME-yə üzv olan qurumların nümayəndələri iştirak edəblər. Builki toplantının əsas məqsə-

di yaşıl inkişafda innovasiyaların rolunu təşviq etmək, qlobal böhranlar zamanı sahibkarlığın potensialını üzə çıxarmaq, KOB-ların enerji böhranlarının öhdəsindən necə gələ biləcəyini və hökumətlərin necə müdaxilə etməli olduğunu müzakirə etmək, bu istiqamətdə yeni ideyalara sahib insanlar arasında şəbəkələşməni genişləndirməkdir. Tədbirin açılışında iqtisadiyyat naziri Mikayıl Cəbrarov, Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) prezidenti Serdjo Arzeni, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev, Azərbaycan

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “ToJoy”-un prezidenti və Belçikanın keçmiş Baş naziri Yves Leterme, Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyinin baş direktoru Boyko Takov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edəblər. Sonra KOBİA və Bolqarıstanın Kiçik və Orta Biznesin Təşviqi Agentliyi, eləcə də INSME və Dünya Biznes Məsləkləri Forumu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb. Tədbir gün ərzində panel müzakirələrlə öz işini davam etdirib.

Azad edilmiş ərazilərin ortofotoplanlarının hazırlanması işləri yekunlaşır

“Əmlak Məsələləri Dövlət Xidməti ilə Azərbaycanın işğaldan azad edilmiş 12 min kvadratkilometr ərazisinin hazırlanmış peyk təsvirləri əsasında 4225 kvadratkilometr ərazinin 30 santimetr ayırdetmə dəqiqliyinə malik ortofotoplanları hazırlanıb və hazırda xidmətin aidiyyəti informasiya sistemlərində coğrafi istinad materialı kimi istifadə olunur”. Bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin baş mühəndisi Çingiz Tanrıverdiyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yer in məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”-nın nəticələrinə həsr olunmuş konfransda çıxışında deyib.

Çingiz Tanrıverdiyev qeyd edib ki, qalan 7775 kvadratkilometr ərazinin ortofotoplanlarının

hazırlanması işləri isə yekunlaşmaq üzrədir: “Hazırlanmış ortofotoplanlar torpaqların elektron kadastr uçotu, eləcə də daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması işlərində, sahəvi kadastr və digər məqsədlər üçün ilkin istinad xəritəsi kimi istifadə olunur”.



Sabirabad Sənaye Məhəlləsində yeni şirkət yaradılıb



“Rəngli Porselen” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib.

Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, yeni rezident “Rəngli Porselen” MMC Sabirabad Sənaye Məhəlləsinin ərazisində çini qabların istehsalını həyata keçirəcək. İnvestisiya həcmi 1,2 milyon manata yaxın olan müəssisədə 28 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

3-7 dekabr 2022-ci il

“NEMAN İKF” MMC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

Konsolidə olunmuş (birləşdirilmiş)
Məcmu gəlirlər və zərər haqqında hesabat

Azərbaycan manatı ilə		
Bölmə/Maddələrin adı	Əvvəlki dövrü (2020)	Hesabat dövrü (2021)
Əsas əməliyyat gəliri	14 087 566.90	17 018 190.58
Sair əməliyyat gəlirləri	942 126.50	1 124 804.20
Satışın maya dəyəri	-	-
Satışdan mənfəət (zərər)	-	-
Sair gəlirlər	132 299.89	36 495.75
Əməliyyat xərcləri (cəmi xərclər)	(13 438 407.53)	(16 075 626.47)
Əməliyyat mənfəəti (zərəri)	1 723 585.76	2 103 864.06
Fövqəladə gəlirlər	-	2 773.87
Fövqəladə xərclər	(55 082.33)	-
Maliyyə gəliri	-	-
Maliyyə xərcləri	-	-
Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay	-	-
Vergiqoymadan əvvəl mənfəət (zərər)	1 668 503.43	2 106 637.93
Mənfəət vergisi	(170 507.45)	(386 264.21)
Hesabat dövründə xalis mənfəət (zərər)	1 497 995.98	1 720 373.72
Hər səhm üzrə mənfəət		
Azaldılmış hər səhm üzrə mənfəət		

Maliyyə vəziyyətinə dair hesabat				
Bölmə / maddələrin adı	Əvvəlki dövr üzrə (2020)		Hesabat dövrü üzrə (2021)	
AKTİVLƏR	İlin əvvəlinə	İlin sonuna	İlin əvvəlinə	İlin sonuna
Uzunmüddətli aktivlər				
Qeyri-maddi aktivlər	467 272.00		467 272.00	
Əsas vəsaitlərin dəyəri	9 716 569.05		8 853 898.47	
CƏMİ UZUNMÜD-DƏTLİ AKTİVLƏR		10 183 841.05		9 321 170.47
Qısamüddətli aktivlər				
Ehtiyatlar	8 518 152.46		9 302 666.58	
Qısamüddətli debitor borcları	3 120 889.15		4 021 969.78	
Pul vəsaitləri və onların ekvivalentləri	1 125 744.35		2 837 778.97	
Sair qısamüddətli maliyyə aktivləri	4 124 119.00		4 394 119.00	
Gələcək dövrün xərcləri	-		-	
Sair qısamüddətli aktivlər	20 104.32		190 609.35	
CƏMİ QISAMÜD-DƏTLİ AKTİVLƏR		16 909 009.28		20 747 143.68
CƏMİ AKTİVLƏR		27 092 760.33		30 068 314.15
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
Kapital				
Ödənilmiş nominal (nizamnamə) kapital	11 624 269.00		10 894 269.00	
Xalis mənfəət	61 025.49		-	
Kapital ehtiyatları (Bö-lüşdürülməmiş mənfəət)	431 160.24		-	
CƏMİ KAPİTAL		12 166 454.73		10 894 269.00
Uzunmüddətli öhdəliklər				
Uzunmüddətli faiz xər-c-ləri yaradan öhdəliklər	-		-	
Uzunmüddətli kreditör borcları	-		-	
Sair uzunmüddətli öhdəliklər	-		-	
CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		-		-
Qısamüddətli öhdəliklər				
Qısamüddətli faiz xər-c-ləri yaradan öhdəliklər	-		-	
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	-		-	
Qısamüddətli kreditör borcları (Avans)	4 761 576.46		6 326 105.74	
Sair qısamüddətli öhdəliklər	10 214 819.14		12 847 939.41	
CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		14 986 395.60		19 174 045.15
CƏMİ ÖHDƏLİKLƏR		14 986 395.60		19 174 045.15
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		27 092 760.33		30 068 314.15

Kapitalda dəyişikliklər haqqında hesabat				
2021-ci il üzrə				
	Nizamnamə kapitalı	Kapital ehtiyatları	Bölüşdürül-məmiş mənfəət	Cəmi kapital
31 dekabr 2019-cu il tarixə qalıq	3 378 629.00	61 025.49	431 160.24	3 920 814.73
2020-ci il üzrə xalis mənfəət/zərər	-	-	-	-
Mülkiyyətçilərin kapital qoyuluşları	8 245 640.00	-	-	8 245 640.00
31 dekabr 2020-ci il tarixə qalıq	11 624 269.00	61 025.49	431 160.24	12 166 454.73
2021-ci il üzrə xalis mənfəət/zərər	-	(61 025.49)	(431 160.24)	(492 185.73)
Mülkiyyətçilərin kapital qoyuluşları	(73 000.00)	-	-	(73 000.00)
31 dekabr 2021-ci il tarixə qalıq	10 894 269.00	-	-	10 894 269.00

Maliyyə hesabatlarının mötəbərliyi AR Auditorlar Palatası tərəfindən lisenziyaya əsasən fəaliyyət göstərən auditor International Audit tərəfindən təsdiqlənmişdir.

"FAKTOR QRUP-S" QSC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

	Qeyd	Q a l ı q	
		31.12.2021 il	31.12.2020 il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Torpaq, Binalar, tikili və qurğular			-
Məşin və avadanlıqlar	6	80 723,06	96 497,15
Nəqliyyat vasitələri	7	26 753,32	35 671,09
Digər əsas vəsaitlər	8	35 000 000,00	35 000 000,00
Qeyri-maddi aktivlər	9		
İnvestisiyalar			
Sair uzunmüddətli aktivlər			
Cəmi		35 107 476,38	35 132 168,24
Qısamüddətli aktivlər			
Ehtiyatlar	10	624 991,48	1 192 007,58
Qısamüddətli debitor borcları	11	745 767,41	1 446 943,86
Pul vəsaitləri və onların ekvivalentləri	12	649 697,75	935 660,53
Sair qısamüddətli maliyyə aktivləri	13		
Sair qısamüddətli aktivlər	14	22 334 101,32	10 753 778,70
Cəmi		24 354 557,96	14 328 390,67
CƏMİ AKTİVLƏR		59 462 034,34	49 460 558,91
KAPİTAL			
Ödənilmiş nominal (Nizamnamə) kapitalı	15	2 000,00	2 000,00
Kapital ehtiyatları			1 066 979,51
Hesabat dövrünün xalis mənfəəti		929 972,00	2 214 361,74
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		3 281 341,25	
CƏMİ KAPİTAL		4 213 313,25	3 283 341,25
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
Qısamüddətli öhdəliklər			
Alınmış avanslar		297 668,18	100 000,00
Vergilər üzrə öhdəliklər	16	2 232 035,91	7 136 469,34
Qısamüddətli kreditör borcları	17	35 118 718,97	35 278 507,92
Sair qısamüddətli öhdəliklər	18	17 600 298,03	3 662 240,40
CƏMİ ÖHDƏLİKLƏR		55 248 721,09	46 177 217,66
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		59 462 034,34	49 460 558,91

MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HESABATI			
	Qeyd	2021-ci il	2020-ci il
Əsas əməliyyat gəliri	19	3 474 562,71	12 802 208,56
Satışın maya dəyəri	22-23	- 2 300 403,17	-10 340 597,68
Ümumi mənfəət		1 174 159,54	2 461 610,88
Sair əməliyyat gəlirləri	20	-	406 847,45
İnzibatı xərclər			
Əməliyyat mənfəəti (zərəri)		1 174 159,54	2 868 458,33
Maliyyə gəlirləri			
Maliyyə xərcləri			- 12 222,00
Fövqəladə gəlirlər	21		
Fövqəladə xərclər	22		
Gəlirdən çıxılan vergilər və yığım		- 11 694,54	- 88 284,16
Vergitəmədən əvvəl mənfəət (zərər)	24	1 162 465,00	2 767 952,17
Mənfəət vergisi	25	- 232 493,00	- 553 590,43
Hesabat dövründə xalis mənfəət (zərər)	26	929 972,00	2 214 361,74
Mənfəətdə iştirak payı:			
Səhmdarların payı		5 812,33	13 839,76
Azlıqların payı			
Səhmdarların payına düşən bir səhmin mənfəəti:			
1 (bir) səhmin əsas mənfəəti	26	4 649,86	11 071,81

KAPİTALDA DÖYİŞİKLİKLƏR HESABATI					
	Qeyd	Nizamnamə kapitalı	Kapital ehtiyatları	Bölüşdürül-məmiş mənfəət	Cəmi kapital
01 yanvar 2020-ci il tarixə qalıq	26	10,00	1 066 979,51	4 227 103,80	5 294 093,31
2020-ci il üzrə xalis mənfəət				2 214 361,74	2 214 361,74
Mülkiyyətçilərin kapital qoyuluşları		1 990,00			1 990,00
Elan edilmiş dividendlər					-
Maddələr arasında köçürmələr					-
Mənfəət və ehtiyatların istifadəsi				-4 227 103,80	-4 227 103,80
01 yanvar 2021-ci il tarixə qalıq	26	2 000,00	1 066 979,51	2 214 361,74	3 283 341,25
2021-ci il üzrə xalis mənfəət				929 972,00	929 972,00
Mülkiyyətçilərin kapital qoyuluşları					-
Elan edilmiş dividendlər					-
Maddələr arasında köçürmələr				-1066 979,51	1 066 979,51
Mənfəət və ehtiyatların istifadəsi					-
01 yanvar 2022-ci il tarixə qalıq		2 000,00	-	4 211 313,25	4 213 313,25



SÖRBOST AUDİTOR

Azərbaycan Respublikası, AZ1130 24A/23 A. Nəhçıvanı street Baki şəhəri, Ə. Nəhçıvanı küç. 24A/23 VÖEN: 1005147262 Audit license: SA/387

INDEPENDENT AUDİTOR

Phone: 070 338 6727 Phone: 050 338 6727 TAX ID: 1005147262 email: aliyev.a2012@gmail.com

Müstəqil Auditorun Maliyyə Hesabatlarının Auditinə Dair Hesabatı "FAKTOR QRUP-S" Qapalı Səhmdar Cəmiyyətinin Rəhbərliyinə

Rəy

Mən "FAKTOR QRUP-S" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - şirkət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqından və göstərilən tarixdə başa çatdıran üçün pul vəsaitlərinin hərəkəti haqqından, habelə uot sıvassatının əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, qoşma maliyyə hesabatları Şirkətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatdıran üçün pul vəsaitlərinin hərəkəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Mən auditin Beynəlxalq audit standartlarına (BAS) uyğun aparılmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatın "Maliyyə hesabatlarının audit üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Mühəsiblərin Beynəlxalq Etik Standartları Sürəsinə "Pəşkar Mühəsiblərin Etik Məcəlləsinin" (IESBA) tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilən və mən digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Fəaliyyətin fəasilizəliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Mən diqqəti "FAKTOR QRUP-S" Qapalı Səhmdar Cəmiyyətinin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı qeydlərdə fəaliyyətin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəlmək istəyirəm. İzahedici qeydlərdə hazırkı şərtdə "FAKTOR QRUP-S" Qapalı Səhmdar Cəmiyyətinin öz fəaliyyətinin fəasilizəliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarını IFRS (Beynəlxalq Maliyyə Hesabatları Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dəlaldüzüq və ya səhvər nəticəsində əhəmiyyətli təhifit olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatların hazırladığıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdan başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fəasilizə fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəasilizə fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uotunun fəasilizə fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzərdə görə məsuliyyət daşıyır.

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT		
	2021-ci il	2020-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə mənfəət/zərər	1 162 465,00	2 767 952,17
Mənfəət vergisi üzrə xərclər	- 232 493,00	- 553 590,43
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:		
• Əsas vəsaitlərin amortizasiyası	29 098,64	554 002,04
• Qeyri-maddi aktivlərin amortizasiyası		
• Əsas vəsaitlərin satışından və xaricolmasından gəlirlər/zərərlər		345 398,79
• Əsas vəsaitlərin xaricolması (Bölinmə balansına əsasən)		11 532 912,25
Döviyyə kapitalında dəyişikliklər:		
• Ehtiyatlar üzrə artma/azalma	567 016,10	- 623 956,73
• Əməliyyat debitor borclarında artma/azalma	701 176,45	324 557,10
• Sair qısamüddətli aktivlərdə artma/azalma	-11 580 322,62	-10 753 778,70
• Sair maliyyə aktivləri		
• Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	-	- 5 948 250,00
• Cari vergi öhdəlikləri	- 4 904 433,43	6 755 462,03
• Əməliyyat kreditör borclarında artma/azalma	37 879,23	33 742 653,69
• Sair qısamüddətli öhdəliklərdə artma/azalma	13 938 057,63	1 691 598,40
Əməliyyat fəaliyyətinə aid fəvqəladə pul vəsaitlərinin hərəkəti		
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	- 281 556,00	39 834 960,61
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Əsas vəsaitlərin alınması	- 4 406,78	-35 599 894,98
Komisyon yığımaları və ödənilmiş digər oxşar məbləğlər daxil olmaqla, uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün, eləcə də uzunmüddətli qeyri-maliyyə aktivlərinə aid edilən, kapitallaşdırılmayan məsələləri ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları, uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxilolmaları		
Səhm alınması üçün pul vəsaitinin xaric olması		
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları		
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	- 4 406,78	-35 599 894,98
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		
Səhm buraxılışı		1 990,00
Kapital ehtiyatlarının dəyişməsi		- 4 177 103,80
Təsisçilərin borcunun bölüşdürülməmiş mənfəət hesabına əvəzləndirilməsi		
Dividendlər və buna oxşar ödəmələr		- 50 000,00
Dividendlər pul vəsaitlərinin xaricolmaları		
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti	-	- 4 225 113,80
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)	- 285 962,78	9 951,83
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları	935 660,53	925 708,70
İl ərzində pul vəsaitlərinin və onların ekvivalentlərinin artması (azalması)	- 285 962,78	9 951,83
İlin sonuna pul vəsaitləri və bank overdraftları	649 697,75	935 660,53

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dəlaldüzüq və ya səhvər nəticəsində, əhəmiyyətli təhifitlərin olub-olmadığına dair kəfi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kəfi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermür ki, əhəmiyyətli təhifit mövcud olmaqla, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhifitlər dəlaldüzüq və ya səhvər nəticəsində yaranma bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin bəla maliyyə hesabatları arasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman pəşkar mülahimə təbiiq edirəm və pəşkar inamsızlıq nümayiş etdirmirəm. Mən həmçinin:

- Maliyyə hesabatlarında dəlaldüzüq və ya səhvər nəticəsində əhəmiyyətli təhifitlər risklərini müəyyən edib qiymətləndirirəm, bu risklərə cavab verən audit prosedurların layihələndirilməsinə bəyannaməni verirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dəlaldüzüq nəticəsində əhəmiyyətli təhifit aşkarlanmaq riski səhvər nəticəsindən daha yüksəkdir, çünki dəlaldüzüq sözləşmə, saxtakarlıq, qırdızı hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Şirkətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.
- İstifadə edilmiş uot sıvassatının uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uot qiymətləndirilməsinin və əlaqəli məlumatların açıqlanmasında məntəqliliyini qiymətləndirirəm.
- Mühəsib uotunun fəasilizəlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə edilən audit sübutlarının əsasında Şirkətin fəaliyyətinin fəasilizə davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrə və ya şəraitlərə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatında maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyim və ya bəla məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyim. Nəticələrim auditor hesabatının tarixindəki əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Şirkətin fəasilizə fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərə yanaşı auditin planlaşdırılması həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit aparıldığı zaman daxili nəzarətdə aşkar ediləyən əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririm.

Mən həmçinin subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyannamə veririm ki, müstəqilliyə və müstəqilliyinə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğuqda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etməmişəm.

Şirkətin idarə edilməsinə cav

8 Qarabağın görkəmli simaları Cavad bəy Məlik-Yeqanov (1878-1942)

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdur. Dizaq mahalı məlikləri Məlik-Yeqanovların nəslindəndir.

Cavad bəy ibtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzəninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkətdə iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq, Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə Müsavat



Partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur.

C.Məlik-Yeqanov Azərbaycan Parlamentinin üzvü kimi mü-

naqişəli, məsuliyyətli bölgələrə ezam edilirdi, qayıdanda isə fəhlə kütləsi qarşısında hesabat verirdi. 1919-cu il martın 10-da Parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilmişdi. Fəhlələrin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədəki xidmətlərindən, 1918-ci il mart soyqırımında verdikləri tələfatlardan, Denikin əleyhinə mövqelərindən bəhs edərək, onların ağır güzəranı ilə bağlı hökumət qarşısında kəskin tələblərlə çıxış edirdi. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisi idi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edərək demişdi:

"Elan olunmuş müstəqilliyi Avropa tanımısaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar."

DÜNYA Müharibə dövründə 14,5 milyondan çox ukraynalı ölkəni tərk edib

Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 14,5 milyondan çox ukraynalı Ukraynanı tərk edib. Bu insanların azı 11,7 milyonu Avropa İttifaqı ölkələrinə keçib. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Rədasının İnsan haqları üzrə komissarı Dmitri Lubinets feysbuk səhifəsində məlumat

verib. "Ukraynada 4,7 milyon məcburi köçkün qeydə alınıb. 14,5 milyondan çox ukraynalı fevralın 24-dən sonra ölkəni tərk edib, ən azı 11,7 milyonu isə Aİ ölkələrinə daxil olub. Avropada 7,7 milyon insan müvəqqəti müdafiə edilən kimi qeydiyyatdadır", - deyərək Lubinets bildirib.

BMT: gələn il humanitar yardım alanların sayı arta bilər

BMT 2023-cü il üçün indiyədək ən böyük həcmdə - 51,5 milyard dollar dəyərində humanitar yardım tələb edir.

Bu məbləğ əvvəlki dövrə nisbətən 25 faiz çoxdur. Təşkilatın 2023-cü il Qlobal Humanitar Yardım üzrə Ümumi Layihəsinə əsasən, gələn il humanitar yardım alacaq insanların sayının 2022-ci ilə nisbətən 65 milyon artaraq 69 ölkədə təxminən 339 milyon nəfərə çatacağı təxmin edilir. 2023-cü ildə 37 ölkədə 45 milyon insan aclıq təhlükəsi ilə üzləşəcək.

Qeyd edək ki, bu il humanitar təşkilatlar yardım ən çox ehtiyacı olan 157 milyon insana maddi dəstək göstərib.



Fransa XİN: Parlamentin qətnamələri hökumətin rəsmi mövqeyini əks etdirmir



Parlament təşəbbüsü olan mətn Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmir və bu, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq müstəqil şəkildə qəbul edilib. Bu barədə Fransa Senatında və Milli Assambleyasında qəbul edilmiş qərarlı qətnamə layihələri ilə bağlı suala Fransanın Xarici İşlər Nazirliyinin

cavabında bildirilib.


Qeyd olunub ki, Fransa hökumətinin mövqeyi məlumdur və nazir tərəfindən dəfələrlə, xüsusilə də noyabrın 29-da ifadə edilib. Yəni, Fransa sülhün bərpası üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməkdə davam edir. Məhz bu ruhda Fransa Prezidenti Azərbaycan Prezidenti və Ermənistanın baş nazirini Praqada bir araya gətirdi. Bu görüş Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə nəticələndi", - deyərək açıqlamada vurğulanıb. Xatırladaq ki, Milli Assambleyanın 577 üzvündən 256-sı bu qətnamənin səsverməsində iştirak edib. Qətnamə müzakirələri zamanı zal demək olar ki, boş olub. Qətnaməyə səsvermə zamanı sənədlə bağlı müzakirələri dinləməyən deputatlar zalda peyda olaraq, "ermənipərəstlik" jesti ediblər.

3-7 dekabr 2022-ci il

İstanbulda noyabrda illik inflyasiya 105,5 faiz olub

İstanbul Ticarət Palatasının (İTO) məlumatına görə, İstanbulda istehlak qiymətlərini izləyən Yaşayış Xərcləri İndeksi 2022-ci ilin noyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 105,55% artım qeyd edib. Oktyabrda indeks illik müqayisədə 108,77 faiz artmışdı.

İstanbulda istehlakçı inflyasiyası oktyabr ayı ilə müqayisədə noyabr ayında 3,10% artıb.



ABŞ iqtisadiyyatı 3-cü rübdə artıb



ABŞ-ın ÜDM-i üçüncü rübdə illik 2,9 faiz artıb. ABŞ iqtisadiyyatı 3-cü rübdə əvvəllər düşündüyündən daha güclü bərpa olunub. Lakin FED-in inflyasiya ilə mübarizə üçün faiz dərəcələrini artırması gələn il tənəzzül

riskini artırır. Bu barədə çərşənbə günü ABŞ hökuməti məlumat yayıb.

3-cü rübdə ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) illik 2,9% artıb.

Bunu hökumətin üçüncü, yekun qiymətləndirməsi göstərir. Daha əvvəl 2,6% artım bildirilmişdi.

2-ci rübdə ÜDM 0,6% azalmışdı.

Reuters-in sorğusuna qatılan iqtisadçılar üçüncü rübdə ÜDM artımının 2,7% olacağını gözləyirdilər.

Bu reviziya istehlakçıların və müəssisələrin artan xərclərini, eləcə də idxalın azalmasını əks etdirir.

Dünya bankları son 14 ildə rekord gəlir əldə edəcək

Dekabrın 1-də "McKinsey" qlobal bank sənayesinin cari vəziyyəti ilə bağlı "Global Banking Annual Review" dərc edib. Hesabat müəllifləri qeyd edirlər ki, 2022-ci ildə banklar 14 il ərzində rekord rentabelliyyə nail olacaq, kapitalın gəlirliliyi ilin sonuna kimi 11.5-12.5%-ə yüksələcək.

Bütövlükdə bank sektorunun gəliri, "McKinsey"ə görə, bu il təxminən 5.5% artaraq 6.5 trilyon dollar təşkil edəcək. Ən böyük bankların kapitalının adekvatlıq əmsalı da rekord yüksək səviyyədədir – 14-15%.

Eyni zamanda, hesabat müəllifləri qeyd edirlər ki, pandemiyanın nəticələrindən yenidən çıxmış banklar yeni problemlərlə üzləşiblər. "Dünyadakı banklar üçün 2022-ci ildə makroiqtisadi dəyişikliyin və geosiyasi təlatümlərin birləşməsi fərziyyələri alt-üst edib və on ildən çox nisbi sabitliyi tamamlayıb", - deyərək hesabatda bildirilir.



"McKinsey" analitikləri regionlar və sahələr üzrə əsas göstəricilərdə artan fərqləri qeyd edirlər. Belə ki, ABŞ, Kanada və Cənubi Afrika, Meksika və Hindistan da daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkələrin bankları üçün il əsasən uğurlu olmuşdur. Eyni zamanda, bir çox Avropa bankları mənfəət əldə edə bilmirlər. Sektorlar baxımından fintech xidmətləri və pərakəndə bankçılıq ənənəvi bankçılıq və sərvət idarəçiliyindən daha yaxşı performans göstərir.

Kreml Baydenin şərtlərini qeyri-mümkün adlandırır

"ABŞ Prezidenti Co Bayden faktiki olaraq Rusiya Federasiyası ilə danışıqların yalnız Vladimir Putin Ukraynanı tərk etdikdən sonra mümkün olduğunu deyib, lakin bu, mümkün deyil, xüsusi əməliyyat davam edir". Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml buna hazır deyil.

"Sözsüz ki, xüsusi hərbi əməliyyat davam edir. Məqsədlərimizə çatmaq üçün prezident Putin hamı ilə danışıqlara açıq olub, indi də açıqdır və açıq olaraq qalır. ABŞ hələ də Rusiya Federasiyasının tərkibində yeni əraziləri tanımır və təbii ki, bu, hansısa qarşılıqlı zəmin axtarışını, qarşılıqlı müzakirə üçün mümkün olan zəmin axtarışını xeyli çətinləşdirir", - deyərək Kremlin sözcüsü vurğulayıb. Peskov bununla belə, Vladi-



mir Putinin Vaşinqtonla danışıqlar aparmağa hazır olduğunu deyib.

"Rusiya Federasiyasının Prezidenti həmişə bizim maraqlarımızı təmin etmək üçün danışıqlara açıq olub, indi də açıqdır. Hələ xüsusi əməliyyat başlamamışdan əvvəl ABŞ, NATO və ATƏT ilə danışıqlara təşəbbüs etməyə çalışan Rusiya Federasiyasının prezidenti olub. Bilirsiniz ki, bu təşəbbüs qarşılıq alma-

yıb", deyərək Peskov deyib.

Qeyd edək ki, Bayden Putinlə yaxın gələcəkdə təmas qurmağı planlaşdırmadığını, lakin Rusiya prezidenti Ukraynada ki münəqişənin sona çatmasında "maraq göstərsə" belə bir ehtimalın mümkün olduğunu açıqlayıb. Eyni zamanda, Amerika lideri vurğulayıb ki, Rusiya prezidenti ilə gələcək təmaslar ABŞ-ın NATO-dakı tərəfdaşları ilə məsləhətləşmələri əsasında mümkündür.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Qüdrət Kərimov,

Elşən Hacıadə, Elşad Səmədzadə, Məhiş Əhmədov,

Müşfiq Atakışiyev, Bəyalı Ataşov, Zahid Məmmədov, Mirqasım Vahabov,

Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov,

Aydın Hüseynov, Rəsul Balayev, Abbas Əliyev

Dizayner:

Lamiyə NƏBİYƏVA

Redaksiyanın ünvanı:

Əliyər Əliyev küçəsi, 7

Redaksiya: +99412 566 09 60

Faks: +99412 514 14 27

Mühasibatlıq:

+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər

Azərbaycan dövlətinin mənafeyinə

uyğun gəlməlidir. "İQTİSADİYYAT"

qəzetinin kompüter mərkəzində yığılmış

və səhifələnmiş, "Azərmedia" MMC

mətbəəsində çap edilmişdir. Lisenziya:

022201; İndeks: 0355; Tiraj: 1500